

N.Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bölgədə sülh prosesinə növbəti zərbədir

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir.

AZERTAC xəbər verir ki, bu-nu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistənın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi əsassız iddialar-la bağlı yerli medianın sualına cavabında deyib.

Ayxan Hacızadə bildirib ki, baş nazir N.Paşinyanın bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışqları və beynəlxalq vasitəçilərin səylərini heç endirən ritorikası Ermənistən üçün heç bir xeyri gələcək vət etmir.

Ermənistən baş nazirinin azərbaycanlıların indiki Ermənistən ərazisindəki torpaqlarından zor gücünə qovulması faktını inkar etməsi, Ermənistən sistemli və məqsədyönlü

şəkildə onilliklər ərzində hə-yata keçirdiyi etnik təmizləmə siyasətinə bərət qazandırma-sı niyyətindən xəbər verir.

"Ermənistən ərazisində yaşayan dinc azərbaycanlılar-in fiziki məhvi, onlara qarşı qanlı qırğınlar törədilməsi, hədə-qorxu vasitəsilə əhalinin zorla köçürülməsi tarixi bir faktdır. Ermənistən tərəfinin təxribatçı iddialarına bax-mayaraq, indiki Ermənistən ərazisində azərbaycanlı əhaliyə qarşı zorakılığın və deportasiyanın miqyasına dair tam təsəvvürə malik olmaq üçün baş nazirin bölgədə azərbay-canlı və erməni əhalinin nis-bətində hansı dəyişikliklər baş verdiyi ilə tanış olması ki-fayətdir. Yaxşı məlumdur ki, vaxtilə Ermənistən indiki ərazisində faiz nisbətində say çıxluğuna malik olan azərbaycanlılardan heç bir əsər-əlamət qoyulmayıb, bu fəaliyət mütəşəkkil və məqsəd-yönlü siyasətin tərkib hissəsi

olub", - deyə XİN-in sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Ermənistən rəhbərliyinin azərbaycanlıların tehlükəsiz və lə-yaqətli şəkildə öz doğma tor-paqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz min-lərlə azərbaycanlıının daxil ol-duğu Qərbi Azərbaycan İcmasının Ermənistən rəhbərliyini bu istiqamətdə dialoqa çağırı-sına qarşı çıxmazı, bu hüquqların tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi Ermənistən "insan hüquqları"na heç bir dəyər verməyən və "etnik təmizləmə" əsasında monoetnik dövlət titulu"nu qorumaq üzrə məkrili siyasəti-nin bir göstəricisidir.

"Ermənistən baş nazirinin növbəti dəfə erməni sakinlər-lə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbayca-nın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bü-tövlüyüne qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, "Qarabağın xalqı və hökuməti" kimi ifadələr işlətməsi qə-buledilməzdır.

Erməniəsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi ol-

düğü və kənar dövlətlərin bu məsələdə heç bir rolunun ol-madığı barədə mövqeyimizə Ermənistən məhəl qoyma-ması, onun "xalqların öz mü-qəddəratlarını təyin etməsi" prinsipi pərdəsi altında 1990-ci illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasetindən əl çəkmediyindən xə-bər verir. Ermənistən baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbay-canlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşa-yan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək.

İndiyə qədər heç bir razı-laşmaya və öhdəliyinə riayət etməyən Ermənistən Azərbaycanı xəyalı razılıqları in-ikar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləş-dirəcəyini iddia etməsi yalnız Ermənistən öz məmkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmüş bir addımdır.

Sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəə-lara hər vəchlə qarşı çıxmazı,

gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə "beynəlxalq me-xanizmlər", "beynəlxalq zə-manət institutu" kimi ideya-larla çıxış etməsi Ermənistən sülh sazişində maraqlı ol-madığının göstəricisidir.

Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışqlardan imtina edən Ermənistən tərəfinin Avropa İttifaqının vasitə-cilik səylərinə müxtəlif bəha-nələrlə qarşı çıxmazı, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir.

Ermənistən baş nazirinin yalnız Ermənistən təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistən bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır", - deyə Ayxan Hacızadə bildirib.